



**Aynurə
Əliyeva**

F.Köçerli adına
Respublika Uşaq
Kitabxanasının
metodisti

(əvvəli ötən saylarımızda)

Yeni tipli məktəb və qəzətlərə yanaşı, Qərbdə tədris edilən dördyü elmlərin Qafqazda yayılması da təhlükə edən S.Əzim qeyd edirdi ki, artıq bütün dünya oyanıb, işlər sahmana düşüb. Ancaq "İslam milleti" nə gəlinəcə, vəziyyətin tamamilə ekinə olduğun etiraf edən ziyanının fikrincə, biz babalarımızda nə görmüşükə ona əməl edirik. Artıq avropanılar Ay, Günaşın nədən tutulmasının, zələzənin nədən baş vermasının səbəblərini bildiyi həddə, müsəlmanlar hələ də xurafat içindədirler və elma inanınan kafir adlandırlar. Şirvani dindəşlərini inandırmağa çalışdı ki, burada heç bir kürfət yoxdur.

Onun fikrincə, Avropanın keşfi etdiyi bir çox ixtiralar Quranda da öz əksini tapmışdır. Sadəcə, inid-yedək din başçıları Quranı xalqa olduğu kimi çatdırımayıblar. S.Ə.Şirvani həmin ruhanıları nəzərdə tutaraq yazidı:

Həni İsləm üçün sərəncamın?
Yerə gırsın o müctəhid namin!...
Əhli-isləm oldu xarız zəlli,
Baisi sənsən, ey imamı cəlil!
Sən bizi nəfə etmədin vasil,
Barı qoy özge elm edek hasıl.
Bizi bəsdir bu qədər aldatdır,
Dini dinarə hər zaman satdır.

Qərb mədəniyyətinin əldə etdiyi nailiyyətlərin Quranda olmasına nümunələrlə sübuta yetirmiş və ən əsası Qafqaz müsəlmanlarında milli ruhu oyatmağa çalışmışdır. S.Ə.Şirvani H.Zərdabiyyə yazdığı məktublarının birində məktəblərdə türk dilində dərsliklərin olmadığını və bu dildə bir kitab yazdığını bildirmiştir. "Bizim məktəblərdə oxumağa türki dilində uşaqlar üçün şəriət kitabları yoxdur. Mən bir müxtəsər türki dilində "Zakon-bojı" kitabı yazmışam".

Başqa bir məktubunda isə o, Zərdabiyyə yazdı ki, "göz türki lisanımızda çox asan ibarələrə bir türki kitab nəzm etmişəm". Eyni zamanda türk dilinin qədimliyi ilə öyünün S.Ə.Şirvani, "Əkinçi"nin nəşri ilə əlaqədar onu belə tərif etmişdir:

Neçə müddəti ki, Həsənbəy-i-zar, Hüsnü-tədbir ilə o fəxri-kibar, Öz qədimi lisanımızda haman, Qəzəte çapını edib ünvan.

Seyid Əzim Şirvanının bədii irsində maarifçilik ideyaları.

XIX əsr Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri olan Seyid Əzim Şirvani (1835-1888) həm ədəbiyyat tariximizdə realist şair kimi şöhret qazanmış, həm də maarif və mədəniyyət xadimi kimi tanınmışdır. Böyük şairin maarifçilik ruhundada yazdığı əlaqətərbiyə və mahiyyətə daşıyan əsərləri uzun illərdən bəri gənc nəslin mənəvi cəhdən yetkinləşməsində mühüm rol oynayır.

XIX əsrin 50-ci illərinin sonlarında Seyid Əzim ruhanılıkdan əl çəkərkəndünyəvi elmləri öyrənməyə çalışır, Şamaxı məhəllə məktəbində müəllimlik edir. Eyni zamanda əzsəratlışdırışlılarında dini ehhamları

keskin tənqid atəşinə tutur. Bu səbəbdən dini dairələrdə "kafir" kimi tanır, özünü çoxlu düşmən qazanır. Seyid Əzim maarifçilik ideyalarını həyata keçirmək məqsədi ilə 1869-cu ildə Şamaxı yenitədris üsullu (üsülmətəsi) bir məktəb açaraq pedagoji fealiyyətini davam etdirir. Kühnemollaxanalar-

dan və məhəllə məktəblərindən fərqli olaraq, XIX əsrin sonlarından yaranmağabaşlayan üsülmətəsi məktəblərində dərsler ana dilində keçilir, tədris planına ümumtəhsil

bəyov "Uzaq keçmişlərdən əskixa-tırələr" inde yazar ki, "məzkr məktəb Azərbaycan və farsı olmaq üzrə iki şöbədən ibarət idi".

Onun sözlərinə görə, "məktəb müntəzəm və gözəl şəklə girmiş, dərslerinin düzgün və müntəzəm-gitməsilə məktəb az zaman içinde gərək mütəşəbbüsərin, gərək sairələrinin diqqətlərini cəlb iləeti-barlarını qazanmağa müvəffəq olmuşdu. Seyidin yaxın dostlarından beşaltı nəfər tərəfindən məktəbin ziyaret edilməyən günü yox idi. Gələnlər saatlarla son siniflərə oturarlar, Seyidin gözəlbir tərzi-

yenidən öz vəzifəsinə qaytarılır, ömrünün axırına qədər müəllimlik edir.

Seyid Əzim Tiflis səfəri zamanı yoluştı Gəncə şəhərinə dönür, da-hi Nizami Gəncəvinin məqbərəsini ziyarət edir. Türbənin uçmasından təsirlənən şair bədəhəten bu məşhur rübaşını yaradır:

**Ey Şeyx Nizami, ey nizamı dağılan!
Ey Gəncədə izzü ehtişamı dağılan!
Olmuşu sərinlə mən kimi aləmdə
Beyti, evi, məktəbi, kələmi dağılan?**

1887-ci ildə Şamaxıya gelən

Şamaxıdan doğan günəş - Seyid Əzim Şirvani



xarakterlifənlər, dünyevi biliklər da-xil edilirdi. **Bu baxımdan Seyid Əzim də öz məktəbində uşaqlara türk(Azərbaycan) və fars dillerini tədris edir, bədii qiraət öyrədir, ədəbiyyat, tarix, coğrafiya, hesabfenələrindən, eləcə də rus dilində məlumat verirdi. Bununla bağlı maşhur ədəbiyyatşunas Firdun bəy Köçərli yazar: "Axırı-əmir Hacı Seyid Əzim öz vətəni Şamaxı şəhərinə müraciat edib burada bir məktəb bina-sı qoymuşdur ki, onda türk,fars və rus dilləri təlim olunurdu. Və lakin o vaxtlarda təlim-tərbiyə məsəlesi çox çətin əmərləndən hisab olunurdu. Çünki üsülmətəsi üzrə uşaqlara oxumaq və yazmaq öyrətmək layiqincə müntəsər olmamışdır və təlim işlərinə mübəşir oları aşasın üsülmətəsi nədən ibarət olduğunu xənbərə yoxdu və köhnə qayda-dan bir müəllim dışarı çıxmayı və təlim üçün təzə və yüngül bircəjir açmayı, carmaat ona rəğbət göstər-məyib, nifratlarını çox namərbüt və kobud ədə və hərəkətlərlə izhar qı-lardılar".**

Yeri gəlmışkən, Mirzə Ələkbər Sabir, Sultan Məcid Qənizadə kimi məşhur ədiblərimiz ilkəhəsillərini o dövrün din xadimlərinin həqarətə "kafir məktəbi" adlandırdıqları Seyid Əzim həmin üsülmətəsi məktəbində almışlar. Şairin müsəri, məşhur pedagoq Həbibbəy Mahmud-

tədris ilə verdiyi fars dərslerini dinleyər: cocuqların cəld və çapuç cavabları ilə maraqlanardılar. Məktəb cocuqları arasında ən çox diqqəti cəlb edən zəki və cəld cocuq Sabir idi".

1875-ci ildə həmin məktəb Bakı qubernatoru, general-leytenant D.S. Staroselskinin icazəsi iləyeni-

Azərbaycan məktəb tarixində ilk nümunəvi anadilli məktəb sayılan bu təhsil ocağı təxminən 14 il fəaliyyət göstərməş, mürtəcə ruhanıların təzyiqi, ağır maddi vəziyyət nəticəsində 1887-ci ildə bağlanmışdır. 1874-cü ildə Şamaxı şəhərində Bakı vilayəti ruhani məclisinin nəzarəti altında olan yarı mülki, yarı ruhani təlim tərbiyə məsəlesi çox çətin əmərləndən hisab olunurdu. Çünki üsülmətəsi üzrə uşaqlara oxumaq və yazmaq öyrətmək layiqincə müntəsər olmamışdır və təlim işlərinə mübəşir oları aşasın üsülmətəsi nədən ibarət olduğunu xənbərə yoxdu və köhnə qayda-dan bir müəllim dışarı çıxmayı və təlim üçün təzə və yüngül bircəjir açmayı, carmaat ona rəğbət göstər-məyib, nifratlarını çox namərbüt və kobud ədə və hərəkətlərlə izhar qı-lardılar".

dən fəaliyyətə başlayarkən Seyid Əzim təkrar buraya davət olunur, iki il sonra isə heç bir əmək haqqı almadan məktəbə rehbərlik edir. 1877-ci il sentyabrın 1-də isə o, Şamaxı üçsinifli şəhər məktəbində türk (Azərbaycan) dili vəşərit dərsleri müəllimi təyin olunur. 1879-cu ildə "siyasi cəhdən şübhəli müəllim" ittihamı ilə isədən çıxarılan Seyid Əzim Tiflise şikayətə gedərək Qafqaz Maarif İdarəsi rəsisinée günahsızlığını isbütə yeterir. Az sonra

"Məclisi-üns" ("Ülfətməclisi"), "Məclisi-fəramuşan" ("Görüş məclisi"), Bakıdakı "Məcməüs-şüəra" ("Şairlər məclisi") məclislərinin üzvləri ilə səxələşən saxlayır, onlarla şeirləşir, "səramedî dövrən" (dövrən başınagələn), yeni ustاد şair kimi öz məsləhətlərini verirdi. Çar hökümtə maarif sahəsindəki xidmətlərini və qüsursuz işlədiyi nəzərə alaraq 1887-ci ildə Seyid Əzimini Stanislav lentinin üzərinə "Zə userdie" ("Səy göstəriyinə görə") söz-

ləri yazılmış gümüş medalla təltif edir. Lakin maddi ehtiyac içinde yaşayan şair həmin mükafatı almaq üçün ona lazımlı olan 7 manat 50 qəpik məbləğində pulu təpə bilmir. Ona görə də layiq görüldüyü medali almaq şaire ölümündən on gün önce – 1888-ci il mayın 10-da nəsib olur. Öləndə isə 500 manata qədər borcu qalır...

Seyid Əzimin bədii irsi iki böyük külliyyatdan ibarətdir. Onlardan biri azərbaycanca, digəri isəfarsa yazılmışdır. Üç hissədən ibarət olan Azərbaycan külliyyatını Şamaxılı cərrah Mirzə Həbib Məşədi Sadiq oğlu toplamış və 1892-ci ildə Təbrizdə çap etdirmişdir. Bu külliyyatın üçüncü hissəsinə şairin oğlu Seyid Cəfər məşhur milyonçu Hacı Zeynalabdin Tagiyevin vəsaiti hesabına 1896-ci ildə Təbrizdə yenidən çap etdirmiştir. Texminin 10 min beyt olan fars külliyyatı isə 4 hissəyə bölünür. Bu külliyyatı da Mirzə Həbib toplamış və tərtib etmişdir. Seyid Əzim Şirvanının zəngin irsine əxşaslı bədii əsərləri, o cümlədən lirik şeirləri, təməlləri, menzum hekayələri, satıraları, eləcə də klassiklərdən tərcümə və iqtibasları, "Tarihi Şirvannamə" əsəri (1887), türk (Azərbaycan), Osmanlı, rus və İran şairlərindən bəhs edən iri-hecmli təzkirəsi (1885) və dərsliyi daxildir. Şirvan xanlığının tarixinə həsr etdiyi əsərin bir hissəsi Tiflisdə çoxsaylı bədii əsərləri, o cümlədən lirik şeirləri, təməlləri, menzum hekayələri, satıraları, eləcə də klassiklərdən tərcümə və iqtibasları, "Tarihi Şirvannamə" əsəri (1887), türk (Azərbaycan), Osmanlı, rus və İran şairlərindən bəhs edən iri-hecmli təzkirəsi (1885) və dərsliyi daxildir. Şirvan xanlığının tarixinə həsr etdiyi əsərin bir hissəsi Tiflisdə çoxsaylı bədii əsərləri, o cümlədən lirik şeirləri, təməlləri, menzum hekayələri, satıraları, eləcə də klassiklərdən tərcümə və iqtibasları, "Tarihi Şirvannamə" əsəri (1887), türk (Azərbaycan), Osmanlı, rus və İran şairlərindən bəhs edən iri-hecmli təzkirəsi (1885) və dərsliyi daxildir. Şirvan xanlığının tarixinə həsr etdiyi əsərin bir hissəsi Tiflisdə çoxsaylı bədii əsərləri, o cümlədən lirik şeirləri, təməlləri, menzum hekayələri, satıraları, eləcə də klassiklərdən tərcümə və iqtibasları, "Tarihi Şirvannamə" əsəri (1887), türk (Azərbaycan), Osmanlı, rus və İran şairlərindən bəhs edən iri-hecmli təzkirəsi (1885) və dərsliyi daxildir. Şirvan xanlığının tarixinə həsr etdiyi əsərin bir hissəsi Tiflisdə çoxsaylı bədii əsərləri, o cümlədən lirik şeirləri, təməlləri, menzum hekayələri, satıraları, eləcə də klassiklərdən tərcümə və iqtibasları, "Tarihi Şirvannamə" əsəri (1887), türk (Azərbaycan), Osmanlı, rus və İran şairlərindən bəhs edən iri-hecmli təzkirəsi (1885) və dərsliyi daxildir. Şirvan xanlığının tarixinə həsr etdiyi əsərin bir hissəsi Tiflisdə çoxsaylı bədii əsərləri, o cümlədən lirik şeirləri, təməlləri, menzum hekayələri, satıraları, eləcə də klassiklərdən tərcümə və iqtibasları, "Tarihi Şirvannamə" əsəri (1887), türk (Azərbaycan), Osmanlı, rus və İran şairlərindən bəhs edən iri-hecmli təzkirəsi (1885) və dərsliyi daxildir. Şirvan xanlığının tarixinə həsr etdiyi əsərin bir hissəsi Tiflisdə çoxsaylı bədii əsərləri, o cümlədən lirik şeirləri, təməlləri, menzum hekayələri, satıraları, eləcə də klassiklərdən tərcümə və iqtibasları, "Tarihi Şirvannamə" əsəri (1887), türk (Azərbaycan), Osmanlı, rus və İran şairlərindən bəhs edən iri-hecmli təzkirəsi (1885) və dərsliyi daxildir. Şirvan xanlığının tarixinə həsr etdiyi əsərin bir hissəsi Tiflisdə çoxsaylı bədii əsərləri, o cümlədən lirik şeirləri, təməlləri, menzum hekayələri, satıraları, eləcə də klassiklərdən tərcümə və iqtibasları, "Tarihi Şirvannamə" əsəri (1887), türk (Azərbaycan), Osmanlı, rus və İran şairlərindən bəhs edən iri-hecmli təzkirəsi (1885) və dərsliyi daxildir. Şirvan xanlığının tarixinə həsr etdiyi əsərin bir hissəsi Tiflisdə çoxsaylı bədii əsərləri, o cümlədən lirik şeirləri, təməlləri, menzum hekayələri, satıraları, eləcə də klassiklərdən tərcümə və iqtibasları, "Tarihi Şirvannamə" əsəri (1887), türk (Azərbaycan), Osmanlı, rus və İran şairlərindən bəhs edən iri-hecmli təzkirəsi (1885) və dərsliyi daxildir. Şirvan xanlığının tarixinə həsr etdiyi əsərin bir hissəsi Tiflisdə çoxsaylı bədii əsərləri, o cümlədən lirik şeirləri, təməlləri, menzum hekayələri, satıraları, eləcə də klassiklərdən tərcümə və iqtibasları, "Tarihi Şirvannamə" əsəri (1887), türk (Azərbaycan), Osmanlı, rus və İran şairlərindən bəhs edən iri-hecmli təzkirəsi (1885) və dərsliyi daxildir. Şirvan xanlığının tarixinə həsr etdiyi əsərin bir hissəsi Tiflisdə çoxsaylı bədii əsərləri, o cümlədən lirik şeirləri, təməlləri, menzum hekayələri, satıraları, eləcə də klassiklərdən tərcümə və iqtibasları, "Tarihi Şirvannamə" əsəri (1887), türk (Azərbaycan), Osmanlı, rus və İran şairlərindən bəhs edən iri-hecmli təzkirəsi (1885) və dərsliyi daxildir. Şirvan xanlığının tarixinə həsr etdiyi əsərin bir hissəsi Tiflisdə çoxsaylı bədii əsərləri, o cümlədən lirik şeirləri, təməlləri, menzum hekayələri, satıraları, eləcə də klassiklərdən tərcümə və iqtibasları, "Tarihi Şirvannamə" əsəri (1887), türk (Azərbaycan), Osmanlı, rus və İran şairlərindən bəhs edən iri-hecmli təzkirəsi (1885) və dərsliyi daxildir. Şirvan xanlığının tarixinə həsr etdiyi əsərin bir hissəsi Tiflisdə çoxsaylı bədii əsərləri, o cümlədən lirik şeirləri, təməlləri, menzum hekayələri, satıraları, eləcə də klassiklərdən tərcümə və iqtibasları, "Tarihi Şirvannamə" əsəri (1887), türk (Azərbaycan